

"Yaşıl tikinti"...

Bu, COP29-un gündəliyindəki əsas məsələlərdən biridir

İqlim dəyişikliyi bu gün dünyanın qarşısında duran həlli çətin məsələlərdəndir. Bu işdə vacib olan amillərdən biri budur ki, istilik emissiyalarını yaranan amillər aradan qaldırılsın və enerji səmərliliyi yüksəldilsin. Həmin istiqamətdə qarşıya çıxan əngəlləri aşmaq üçün vaxtaşırı global səviyyədə müzakirələr aparılır, teklif və təşəbbüsler irəli sürürlür.



Cəmiyyətdə ətraf mühitə təsir edən, ekoloji tarazlığı pozan çoxsaylı faktorlar mövcuddur. Onlardan biri də tikinti sektorunda qarşıya çıxan əngəllərdir. Mütəxəssislərin qənaəti belədir ki, binalar emissiyaların 20 faizini, üstəlik də enerji təchizatının 40 faizini təşkil edir. Azərbaycanda çox gərkli yeni memarlıq layihələri var ki, heyrətlənməmək olmur. Onların sayəsində Bakıda tikilən çoxmərtəbəli yaşayış evləri, infrastrukturlar paytaxtın simasını dəyişir, göz oxşayır. Ona görə də, iqlim dəyişmələrinin fəsadlarının get-gedə atlığı bir zamanda "yaşıl tikinti"nin idarə edilməsinə ehtiyac yaranır.

"Yaşıl tikinti" layihəsinin idarə edilməsi tikinti layihəsi zamanı "yaşıl təcrübə"nin və ətraf mühitə uyğun digər tədbirlərin həyata keçirilməsini hədəfləyən idarəetmə yanaşmasıdır. Bu yanaşma tikinti layihəsi zamanı enerji, su, tullanıtların idarə olunması, material seçimi və ətraf mühitə təsir kimi məsələləri nəzərdən keçirir, daha effektiv həllərin yaradılmasını hədəfləyir. "Yaşıl tikinti" layihəsinin idarə edilməsi həm tikinti zamanı, həm də tikintidən sonra ekoloji cəhətdən təmiz həllər təqdim edir. Onu da deyək ki, bu cür "yaşıl layihə"lər davamlı memarlığın nümunələridir. Bu üstünlükler sayəsində "yaşıl tikinti" layihə idarəciliyi ilə yaradılan tikinti layihələri ətraf mühitə daha az ziyan vurur və daha davamlı olmaqla yanaşı, daha az enerji və su sərf edilir ki, bu da layihənin xərclərini azaldır və əməliyyatı səmərəli edir.

"Yaşıl tikinti" layihələrində mövcud yaşıl-hıqlara toxunulmadan, ekoloji mahiyyət kəsb edən məsələlərə diqqət yetirilməsi çox vacibdir. Tikinti şirkətlərinin öhdəlikləri var ki, layihə çərçivəsində müəyyən yaşılıqlı salınmasını, onlara qulluq edilməsini, mövcud yaşılıqların landşaft elementi kimi saxlanılması və onların ətrafında daha da geniş spektrdə, müxtəlif növ ağacların əkilməsini təmin etsin. "Yaşıl tikinti"nin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunmürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir, ətraf mühitə və insan sağlamlığına ümumi zərəri azaldır, davamlı memarlığa geniş yol açır.

Qeyd edək ki, Azərbaycanda davamlı memarlığın ilk nümunələrindən biri 2011-ci ildə başlanmış Bakı Ağ şəhər layihəsidir. Bu şəhər regenerasiyası layihəsi Bakını daha dayanıqlı və ekoloji cəhətdən təmiz şəhərə çevirmək məq-

sədi daşıyır. Ölkənin "yaşıl tikinti" tarixində digər mühüm mərhələ 2013-cü ildə Azərbaycan Yaşıl Tikinti Şurasının (AzGBC) yaradılmasıdır. AzGBC ölkədə davamlı tikinti təcrübələrini təşviq edən və dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. O, sertifikatlaşdırma və təlim proqramları təqdim edir, həmçinin "yaşıl tikinti" prinsipləri və texnologiyaları haqqında məlumat yayır.

2015-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkışaf üzrə 2030-cu il Gündəliyinə qoşularaq davamlı inkışafa dair öhdəlik götürüb. Bu addım hökumətin uzunmüddəti inkişaf planlarına "yaşıl tikinti" də daxil olmaqla davamlı təcrübələrin daxil edilməsinə sadiqliyini əks etdirir. Azərbaycanda diqqətəlayiq "yaşıl tikinti" layihəsi 2016-cı ildə təmamlanan Port Bakı Yaşayış Qüllələridir. Bu qüllələr enerjiyə qənaət edən sistemlər, suya qənaət edən texnologiyalar və "yaşıl məkan"lar kimi ekoloji cəhətdən temiz dizayn elementlərinə malikdir. Bu üstünlükler sayəsində "yaşıl tikinti" layihə idarəciliyi ilə yaradılan tikinti layihələri ətraf mühitə daha az ziyan vurur və daha davamlı olur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində tikinti sektorunun da vəzifələri var. Gözəlliyi nə qədər göz oxşasa da, görüntü arxasında tikintinin ətraf mühitə təsirinin aradan qaldırılması üçün əlaqədar təşkilat və qurumlar toplanıb müzakirələr aparır, "yaşıl tikinti"ni gündəliyə gətirirlər.

Belə tədbirlərdən biri iki gün önce baş tutub. Tədbirdə "yaşıl tikinti"nin ətraf mühitə təsirinin azaldılması müzakiro olunub və tikinti şirkətlərinin COP29-un keçiriləcəyi vaxtadək bu yönündə görəcəyi işlər müəyyənləşdirilib. "Dəyirmi masa"nın iştirakçıları Azərbaycanın karbon emissiyalarının $1,5^{\circ}\text{C}$ səviyyəsinə qədər məhdudlaşdırılması səylərini dəstəklədiklərini bildirib, enerji səmərəliliyinin artırılmasında və karbon emissiyalarının azaldılmasında tikinti sektorunun rolundan bəhs ediblər. "Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti" üzrə bəyannamə imzalayan şirkətlər bilik və təcrübə mübadiləsi, iqlim fəaliyyətlərinin biznes modellərinə integrasiyası kimi müxtəlif öhdəliklər ətrafında razılığa gəliblər.

**Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"**